

Dünya şöhrətli Müslüm Maqomayev

❑ *O, həqiqətən böyük müğənni idi. Mahnıları dünyanı dolaşan bu görkəmli sənətkar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində sevilir və bu gün də xatirəsi ehtiramla yad edilir.*



Hər il olduğu kimi, bu il də müğənninin doğum günü böyük hörmət və məhəbbətlə qeyd olundu. Sənətə və əsl sənətkara hörməti olan hər bir kəs avqustun 17-də Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edib, abidəsi üzərinə tər güllər qoydu.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqon-yok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev çox şərəfli bir ömür yolu keçmişdir. O, hələ gənc ikən SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdü. Dünya şöhrətli müğənninin

repertuarında 600-dək əsər var. O, həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın – şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər də korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, Vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni, həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

M. Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldı ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”